

# Evtanaziya: yaşamaq və ölmək hüququ arasında seçim

**T**əbabətin inkişafı da evtanaziyanın qanunauyğunluğunun tərəfdarlarının irəli sürdükləri dəllişləri təkzib edir. Belə ki, hələ bu yaxınlara qədər sağalmaz sayılan bir çox xəstəliklər və zədələr hazırda müvəffəqiyyətlə müalicə edilir. Xəstənin vəziyyətinin ümidsizliyi haqqında olan təsəvvürlər isə, təbabətin tərəqqisi nəticəsində dəyişir. Evtanaziyaya izn verilməsi isə, ağır xəstələrin diaqnostikasının və müalicəsinin yeni, daha səmərəli yollarının axtarışında müyyəyən psixoloji əyləc ola bilər.

A.Mustafayeva yazır: "Nəhayət, evtanaziya ağır xəstəyə yardım göstərən vicdansız həkim üçün asan çıxış yolu ola bilər. Axi reanimasiya təkcə külli miqdarda maddi vəsaitlər deyil, həmçinin, müalicə və qulluq üçün tibb heyətinin fiziki və ruhi qüvvəsinin böyük gərginliyini tələb edir. Bu cür xəstələrdə defekasiyanın, sidiyə getmənin pozulması, yara və zədələrin irinli proseslərlə aşırlaşması müşahidə olunur. Bütün bular ağır xoşagelməz qoxuya səbəb olur, məlefələrin tez-tez dəyişilməsini tələb edir və s. Bu cür xəstələri yedirib-içizdirmək lazımdır, onlarda yataq yarası əmələ gəlməsine imkan vermək olmaz, cürbədır ağırlaşmalarla mübarizə aparmaq gərekdir. Belələri ile işləmək həkimdən və onun köməkçisindən səbr, mərdlik və alicənablıq tələb edən ifrat gərginliklə bağlı ağır fiziki zəhmətdir. Bu, heç də bütün tibb işçilərinin daşıya biləcəkləri yük deyil. Evtanaziyaya izn verilməsi isə, bir sıra hallarda, həkimə bu ağır və xoşagelməz işdən yayınmaq üçün psevdö-əxlaqi əsaslar vere bilər. Digər tərəfdən, lazımı müalicənin və qulluğun olmaması xəstəni ölümü tezdirilmək tələbi irəli sürməyə vədar edə bilər və müalicə hərəkətlərinin dayandırılması üçün bəhanəyə çevrile bilər.

Beləliklə, sadalanan argументlər həkimlərin əksəriyyətinə evtanaziya tərəfdar olmaq hüququnu verir. Aktiv müalicə, ağrıların sakitləşdirilməsi, ölməkde olan xəstəyə ruhi rahatlığın yaradılması, onda sağalacağına inamın qorunub-saxlanması evtanaziyanın heç bir üsul və vasitələrinə yol verməyən təbabətin haqlı və əsl humanist prinsipidir.

Fikrimizcə, evtanaziyaya tibbi və əxlaqi-etiğənə baxımdan ziddiyətli yanaşmalar bu tezahürün ziddiyətli hüquqi qiymətləndirilməsinə səbəb olmuşdur." Bu, bir sıra dövlətlərin qanunvericiliyinə də öz əksini tapmışdır. Məsələn, Hollandaçıda uzun süren müzakirələrdən sonra passiv evtanaziya icazə verilməsi qanunvericiliyə, rəsmi olaraq, daxil edilmişdir. Lakin bu, hansısa sui-istifadələrdən istifadəni istisna edən müyyəyən düzəlişlərlə gerçəkləşmişdir. İngiltərədə isə, əksinə, sürəkli müzakirələrdən sonra tibbi praktikada hər hansı evtanaziyanın tamamilə qadağan edilməsi haqqında qanun qəbul edilmişdir.

Bəzi ölkələrdə paradoxal vəziyyət yaranmışdır: tibbi əxlaqi-etiğənə baxımdan, mübahisəli olan evtanaziya, artıq tibbi təcrübəyə və qanunvericiliğə normalarına tətbiq edilir. İnsan hüquqlarının təmin edilməsi bəhanəsi altında təcrübə nəzəriyəni sıxışdırır, onu qabaqlayıv və təshihlər edir,

nəticələri sınaqdan keçirməyə tələsir və səbsizliklə yeni qərarlar tətbiq edir. Bu cür şərait evtanaziyanın, hətta mövcud qanun normallarına baxmayaraq, tətbiq edilməsinə səbəb olur. Belə ki, J.M. Mannin fikrincə, passiv evtanaziya Böyük Britaniya həkimləri tərəfindən həm yeni doğulan körpələrlə bağlı, həm də ahlı yaşlılarla əlaqədar istifadə edilir. Halbuki bu, İngiltərə qanunvericiliyi ilə qadağandır. Hesab edirik ki, göstərilən durumlar insanın ləyaqətli ölüm hüququnun hüquqi qiymətləndirilməsində böyük çətinliklər yaradır. Amma bəzi dövlətlərdə bu hüquq qanunvericiliyə də rəsmiləşdirilmişdir. F.Bimstorboyerin fikrincə isə, hələ 1977-ci ildə ABŞ-da dünyada, ilk dəfə olaraq, "İnsanın ölmək hüququ haqqında" federal qanun qəbul edilmişdir. Bu qanuna əsasən, sağılmaz xəstələrin reanimasiya aparatlارının söndürülmesini arzu etdikləri ilə bağlı sənədi rəsmiləşdirə bilərlər.

Bizə elə gelir ki, bu qanunun ifadə tərzi heç də uğurlu deyil, çünki ölüm hüququnu həyata keçirən insan öz arzusunun üçüncü şəxslər tərəfindən (ola bilsin ki, onların mənəvi prinsiplərinə və peşə biliklərinə zidd olaraq) icra edilməsinə təkid edəcək. Bu isə, əslində, mər-həmətliyiliyə görə, qətli leqallashdırır və öz növbəsində, çoxlu sui-istifadə hallarına apara bilər. Buna yol verməmək məqsədilə qanunun həmin ifadə tərzini "İnsanın ləyaqətli ölmək hüququ"na (yəqin ki, hələlik, heç bir cəmiyyətin bütün vətəndaşlarını onunla təmin etmək üçün iqtisadi imkanları yoxdur, burada biz xospisləri nəzərdə tuturuq) deyişmək lazımdır.

I.N.Lavrikovun qənaətinə görə, xarici dövlətlərin əksəriyyətində mühakimələrin ziddiyətliyinə baxmayaraq, passiv evtanaziya tədricin ictimai rəy tərəfindən, bəzi ölkələrdə isə, qanunla da qəbul olunmaqdadır. Belə ki, İsvəç və Finlandiyada həyatın mənasız yərə saxlanması dayandırılması yolu ilə passiv evtanaziya qanuna zidd sayılır. Lakin müalicənin dayandırılması haqqında qərar qəbul edilməsi üçün əsas səbəb pasientin iradesinin sərbəst və düşüñülmüş ifadəsidir.

Tibb işçilərinin məhkəmə tərəfindən aşkarlanan cinayəti Avstriya ictimaiyyətinin keskin narazılığına, səhiyyə müəssisələri qarşısında qorxu və inamsızlığa səbəb oldu. Ekspertlərin fikrincə, bu müəssisələrin vəziyyətlərinin yaritəməzliyi "tibb bacıları"nın qətəllər töötəməye sürüklemişdir. Tibb bacılarının və xəstə bacıclarının çatışmazlığı üzündən onlar, xüsusilə, ağır xəstələr şöbəsində həddən artıq işləmək məcburiyyətində qalmışdır.

Bununla bağlı olaraq, qeyd etmək lazımdır ki, bizim müalicə müəssisələrimizdə tibb personalının iş şəraiti Avstriya ilə müqayisədə daha pisdır. Passiv evtanaziyanın keçmiş sovet məkanında leqallashdırılması məsələsinin həlli zamanı bu amili nəzəre almamaq olmaz.

Praktikada evtanaziyanın kifayət qədər dəqiq təsnifati tətbiq edilir.

1) Medical decision concerning end of life (MDEL) və ya "həyatın sonu haqqında tibbi qərar". MDEL-i iki böyük kateqoriyaya bölmək olar:

a) Həqiqi evtanaziya - pasiyentin ölümündən həkimin aktiv iştirak etdiyi hallar. Bu, əslində, xəstənin məlumatlandırılmış razılıqla (bax: yuxarı) onun həkim tərəfindən həyata keçirilən qətlidir;

b) Həkimin köməyi ilə suisid (Physician assisted suicide - PAS), bu halda, həkim ölüm dərmanı hazırlayır və xəstə onu özü qəbul edir.

2) Həkimin xəstənin həyatını uzatmağa imkan verən təyinatlarından imtina etməsi, yaxud ixtirabları yüngüldəndirən dərmanların (məsələn, ağırkəsici və ya yuxu dərman) verilmesi üzrə tedbirlerin həyata keçirilməsi və ya onların dozasını artırmaqdə pasientlər razılıqla gəlməsi halları. Neticədə, xəstənin həyati qısalır. Bu, əsasən, təriyək tərkibli analgetiklərin qəbul edilməsidir. Bu qrupa, həmçinin, ümidsiz xəstəyə onun qəbul etdiyi preparatların ölümcül dozasi haqqında şürrü məlumatın verilməsi de aiiddir.

Hazırda cəmiyyətdə evtanaziya probleminə yanaşmada bir-birinə zidd olan iki fikir var: liberal və konservativ. Hər bir yanaşmanın tərəfdarları evtanaziyanın lehine öz argumentlərini irəli sürürler.

Evtanaziyanın tərəfdarları, heç olmasa, müalicənin dayandırılması formasında da olsa, evtanaziyanı bir neçə mülahizəyə görə mümkün hesab edirlər:

- Tibbi - xəstənin ixtirablarına son qoymaq üçün ölüm ən axırıcı vasitədir.

- Xəstənin öz yaxınlarına qayışı - "onları zəhmətə qatlaşmalarını istəmirem".

- Xəstənin egoist motivləri - "ləyəqətli ölmək istəyirəm".

- Bioloji - populyasiyada patoloji genlərin toplaşmasının nəticəsi olaraq, insanların bioloji növ kimi sıradan çıxmazı təhlükəsinə görə keyfiyyətsiz adamların məhv edilməsinin vacibliyi.

- Məqsədə uyğunluq prinsipi - yəni daxil olan yüngül zədəli xəstələrin reanimasiyası üçün aparatlarla istifadə etmək məqsədilə ümidsiz xəstələrin həyatını qorumaq üzrə uzun süren və nəticəsiz tədbirlərin dayandırılması.

- İqtisadi - bir sıra sağılmaz xəstəliklərin müalicəsi və həyatın qorunması bahalı cihaz və dərmanların tətbiqini tələb edir.

Yeri gəlməkən, sonuncu üç prinsipdən faşist Almaniyasında geniş istifadə edilmişdir: "keyfiyyətsizlər" in məhv edilməsi üzrə dövlət siyaseti, mührəribənin axıralarında dərman ləvazimatlarının və hospital resurslarının qitligi ucba-



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

tindan ağır yaralıların öldürülmesi.

Evtanaziyanın əleyhdarları hər hansı formada digər argumentlər getirirlər:

- Hər şeydən önce, dini-əxlaqi göstərişlər - "oldurmə" və "Tanrı namına yaxınlara sevgi" (özünütməzliyə və ağır xəstə insanlara qayğı) vasitəsilə Qurtuluş yolu.

- Təbabət sahəsinə xərçəngin özbaşına sağalması ilə bağlı nadir hallar məlumdur. Təbabətin inkışafı özlüğündə ölüm və ixtirabla mübarizənin mahiyyətidir (yeniyünlərə qəbul edilməsidir). Bu qrupa, həmçinin, ümidsiz xəstəyə onun qəbul etdiyi preparatların ölümcül dozasi haqqında şürrü məlumatın verilməsi de aiiddir.

- Cəmiyyətin fəal sosial mövqeyi zamanı imkanları hər hansı dərəcədə məhdud olan əllilləri bir şəxsiyyət kimi həyata qaytarmaq və onların, praktik olaraq, tam reabilitasiyası mümkündür.

Bütövlükdə, evtanaziyanın da-ha fəal və davamlı əleyhdarları ruhənilərdir. Məsələn, E.Sqreçça və V.Tambone evtanaziyanın hər hansı növünü pasientin həkim tərəfindən öldürülməsi faktı kimi (aktiv evtanaziya halında), yaxud pasientin intiharına yol verilməsi halı kimi (passiv evtanaziya) nəzərdən keçirir. Hər iki halda, Tanrı-nın qoyduğu qanunlar pozulur.

Biz doktor Cek Kevorkyanın (ABŞ) fealiyyəti ətrafında yaranan qalmaqlı və Hollandiada homoseksual kişilərin, QiCS xəstələrinin ölümlerinin gerçek səbəblərinin araşdırılması nümunələrini göstərmək istərdik. ABŞ-da baş verən və geniş ictimai əks-səda doğuran facieli bir əhvalatı yada salaq. Belə ki, 1990-1997-ci illər arasında doktor Cek Kevorkyanın assistentliyi ilə suisid nəticəsində müxtəlif formalı

xərçəng xəstələri, Alsgeymer xəstələri, xroniki yorğunluq sindromu və hazırda sağılmaz olan digər xəstəlikləri olan onlarca pasient olmuşdur. Cek Kevorkyan pasientin orqanizminə zəhər yeridilməsi üçün xüsusi qurğu hazırlanmışdı. Pasient mexanizmi işə salan xüsusi düyməni basan kimi, o, fəaliyyətə başlayırdı. Özü də, bu, yalnız istintaqın Cek Kevorkyanın şəxsiyyəti ilə əlaqələndirə bildiyi hadisələrdir.

Müyyəyen olunmuşdur ki, Niderlanda bütün ölümlərin, 2,1%-dən əvvəl, həyatın sonu haqqında tibbi qərar adlanan qərar qəbul olmuşdur. Orada evtanaziyaya və PAS-a qanunla məhdud hallarda icazə verilmişdir. Lakin onların tətbiqinən qanunauyğunluğu hələ də müzakirə edilməkdədir.

S.Q.Steçenkonun fikrincə, evtanaziya və PAS-in tezliyi QiCS xəstələrinde rəsmi 2,1%-dən çox olmalıdır. Diaqnoz qoyulan zaman əsaslı statistik fərqlər aşağıdakılardır: "evtanaziya/PAS" qrupunda pasientlərinin 72%-i 40 və daha yuxarı yaşı iddi. Öz əcəli ilə ölenlərin arasında isə, belələri cəmi 38% təşkil edirdi. Bu, evtanaziya və ya assistentlik edilən suisidin tətbiqi zamanı nisbi riskin mövcudluğunu güman etməyə imkan verir.

Bu "koqorta"da MDEL-in böyük tezliklərinin mümkün izahı pasientlərin QiCS-lə bağlı məlumatlılığı və onun müalicəsində müasir metodların səmərəsizliyi hesab olunmalıdır.

Vahid Ömərov,  
fəlsəfə üzrə fəlsəfə doktoru